

UOT 553.3/.4

**GƏDƏBƏY FİLİZ RAYONUNUN
YATAQ VƏ TƏZAHÜRLƏRİNİN ƏMƏLƏGƏLMƏ ŞƏRAİTİ**

S.S.MURSALOV

Azərbaycan İnterneyneşn Mayning Kompani Şirkəti
samir.mursalov@aimc.az

Məqalədəə Gədəbəy filiz rayonunun yataq və təzahürlərinin əmələgəlmə şəraiti verilmişdir. Tədqiqatlar göstərmışdır ki, Gədəbəy yatağında mineralallaşma 4 paragenetik ardıcılılıqda getmişdir: 1) yarımassiv sulfid linsalar şəklində mineralallaşma yaranan andezit tuflarının dəyişməsi hesabına formalasian kvarts-adulyar-pirit; 2) yarımassiv linsa və damar şəklində lokallaşmış xalkopirit və sfalerit mineralallaşması; 3) xalkopirit və sfaleritin xalkozin, kovellit və enargitlə əvəz olunan daha gec mis minerallarının əmələ gəlmə mərhələsi; 4) müxtəlif vaxtlarda formalasılmış qalenit-tenantit. Gədəbəy filiz rayonunda son illər aparılmış geoloji-kəşfiyyat və elmi-tədqiqat işlərinin nəticələri Gədəbəy yatağının Cu-Au-Ag filizləşməsi olan yüksəksulfidli tipə (high sulfidation) aid olmasına hesab etmək olar. Epitermal sistemin bir hissəsi olaraq, onun əsas faktoru kimi boşluqlarda olan kvarts və argillizit dəyişməsini götürmək olar. Gədəbəy filiz rayonuna daxil olan və Gədəbəy yatağının yaxınlığında yerləşən Qədir yatağı isə Au-Ag-Zn-Pb filizləşməsi olan zəif sulfidləşmiş (low sulfidation) yataq tipinə aid edilir və əsas faktorları adulyar-serisit dəyişməsi, silisiumlu aqlomerat və kvarts-adulyar tip damarlardır.

Açar sözlər: Gədəbəy filiz rayonu, Kiçik Qafqaz, mineralallaşma, yüksəksulfidli tip, boşluqlarda argillizit dəyişməsi

Gədəbəy filiz rayonu Azərbaycanın ən iri filiz istehsal edən rayonlarından olub, ölkənin iri porfir-epitermal filiz sahəsi hesab edilir. Filiz rayonu Tetis metallogenik qurşağının Kiçik Qafqaz hissəsində Tetis okeanının Avrasiya kənarına subduksiyası nəticəsində formalasılmış Yura-Təbaşir yaşılı Lök-Qarabağ ada qövsünə aid edilir.

Son tədqiqatlar göstərir ki, Gədəbəy yatağı zolaqlı möhtəvilərindən ibarət olan yüksək keyfiyyətli qızıl-porfir-mis filizlərindən təşkil olunmuşdur və onun ehtiyatının 90%-ni təşkil edir. Porfir tipli mineralallaşma pirit filizlərinin üzərinə gəlir. Filizsaxlayan süturlar əsasən törəmə kvartsitlərdən ibarətdir. Sub-vulkanik riolit-dasit porfirlər eni 200-1000 m (orta hesabla 600 m-dən çox) olmaqla 1800 m məsafədə şimal-qərb – cənub-şərq istiqamətində uzanmış böyük ştokverk əmələ gətirir. 240-300 m dərinliyə qədər qızıl-mis-porfir tiplə əlaqədar olan sulfid mineralallaşması ştokverkin əsas təşkiliçiləridir.

Filizləşmə Bayos-Bat yaşılı andezit tuflarının təmasında, Kimmeric yaşılı diorit intruzivinin üzərində yatır. Filiz cismi porfir teksturaya malikdir və mikrokristallik matrisada kvars gözcükləri əmələ gətirir. Ona görə də filiz kütləsinin ilkin maqmatik təbiətə malik olduğu şübhə doğurur və onun kvars-adulyar-pirit assosiasiyasının hidrotermal dəyişməsi nəticəsində formalaşması daha realdır.

Açıq karxanada çöl tədqiqatları göstərir ki, andezit tuflarının propilit-ləşməsi filiz kütləsi əmələ gətirən kvars-adulyar-pirit dəyişməsinə çevrilir. Çöl tədqiqatları, həmçinin vulkanoklastik süturların horizontal yerləşmiş laylarına aid olan propillit və kvars-adulyar-pirit dəyişmələrilə nəzarət olunmasını göstərir. Karxananın mərkəzi hissəsində iki əsas qırılma strukturların kəsişməsi müşahidə edilir. Onlar məkanca şaquli istiqamətdə yayılan gec argillizit dəyişməsilə və çox da böyük olmayan sulfid minerallaşması ilə əlaqədardır. Kvars+adulyar+pirit hidrotermal dəyişmə minerallaşmasında metalların analizi filizin aşağı növlü olduğunu, yatağın mərkəzi hissəsində isə sulfid minerallarında yüksək növlü filizlərin iştirak etməsi müəyyən edilmişdir. Te, Se, Hg, Sb, As kimi elementlərin müxtəlif, lakin yüksək miqdarda iştirak etməsi filizlərin çox da böyük olmayan dərinliklərdə epitermal mühitdə formalaşdığını göstərir.

Tədqiqatlar göstərmışdır ki, Gədəbəy yatağında minerallaşma 4 paragenetik ardıcılıqlıda getmişdir: 1) yarımassiv sulfid linzalar şəklində minerallaşma yaranan andezit tuflarının dəyişməsi hesabına formalaşan kvars-adulyar-pirit; 2) yarımassiv linza və damar şəklində lokallaşmış xalkopirit və sfalerit minerallaşması; 3) xalkopirit və sfaleritin xalkozin, kovellit və enargitlə əvəz olunan daha gec mis minerallarının əmələgəlmə mərhələsi; 4) müxtəlif vaxtlarda formalaşmış qalenit-tenantit.


Qədir yatağı Gədəbəy yatağından 400 m məsafədə yerləşir və onun şimal-qərb cinahında struktur-geoloji xəritəalma zamanı Gədəbəy İstismar Qrupu (Gedabek Exploration Group) tərəfindən kəşf olunmuşdur. Bu zaman kvars-porfir subvulkanik süturların burada aşkar olunması əsas faktorlardan biri olmuşdur. Qədir rayonunda 11 kəşfiyyat quyusu qazılmışdır. Müəyyən olunmuşdur ki, filiz cismi vulkanik süturlarla kvars porfirlərin (riolit-dasit subvulkanik formasiya) təmasında yerləşir. Kvars porfirdə səpinti, brekçiya və damara bənzər teksturlar müəyyən olunmuşdur. Filizlərin minerallaşması səpinti, linzaşəkilli və damar tipli pirit, xalkopirit, sfalerit, qalenit, maqnetit və b. minerallar dan ibarətdir. Bəzi quyular pirit və xalkopiritlə assosiasiyada massiv xalkopirit zonasını kəşmişdir. Filzisaxlayan süturlar hidrotermal dəyişmiş kvars porfirlərdən ibarətdir. Filiz cisinin morfolojiyası ştokverkə formasına bənzəyir [1, 2].

Qədir filiznəzarətedici qırılmalar enə yaxın istiqamətdə olub, şimal-qərb uzanmasına ($270\text{-}310^{\circ}$) malikdir və $80\text{-}85^{\circ}$ bucaq altda yatır. Bu qırılmaların qalınlığı 50 m-i keçmir. Bu qırılmalar boyu süturlar brekçiya şəklindədir, yün-gül laylanılmışdır və kaolinləşmişdir.

İkinci paralel qırılma əvvəlki qırılma sistemindən şimaldan, Qədir minrallaşma sahəsinin şimal cinahından keçir. Hər iki qırılmanın uzanması qərbən (270^0) şimal-qərbə (310^0) dəyişir, qabarlı hissəsindən şimala riolit-dasit subvulkanik cisimlərə doğru əyilərək, yarımdairəvi xarakter alır. Bu qırılmalar boyu sükürərin şaquli yerdəyişməsi baş verir. Şimal bloklar cənub bloklara nisbətən $60-75$ m aşağıda yerləşir. Bütün bu təsvir olunan qırılmalar yatağı şaquli xətt boyunca müxtəlif səviyyədə yerləşən və çox da böyük olmayan günbəzəbənzər hündürlüklər əmələ gərən ayrı-ayrı bloklara bölür.

Belə hesab olunur ki, yataqda aşağı məqdarda sulfidlər saxlayan adulyar serisit dəişməsi qaynar maqmanın qalxması zamanı yeraltı suların onlarla qarşılıqlı təsirindən əmələ gəlir. Aşağı sulfidli sistemdə mayenin uzun zaman qaynaması yüksək keyfiyyətli qızıl və gümüş yatağının əmələ gəlməsinə səbəb olmuşdur. Yüksəksulfidli minerallaşmadan fərqli olaraq, maye ətraf sükurlarla uzun bir müddətdə qarşılıqlı münasibətdə olur və bunun nəticəsində maye tədricən neytral olur və silisium həll olur. Daha sonra silisium çatlıarda kvars şeklində çökür və çatları bağlayır. Bu hadisə baş verən zaman germetik qırımlarda qazın təzyiqi artır və daha sonra katostrofik qaynama, partlayış baş verir və qızıl çökür. Daha sonra yenə də passivlik dövrü başlayır və yenə də kvars çökür. Bu tsiklik proses aşağısulfidli Gədir yatağı sistemi üçün səciyyəvi olan zolaqlı teksturlu kvars-adulyar linzalarının əmələ gəlməsinə səbəb olur.

Şəkil 1 və cədvəl 1-də Qədir aşağısulfidli və yuxarı sulfidli Gədəbəy ya-
taqlarının formallaşmasının sxematik təsviri və minerallaşmasının müqayisəli
analizi göstərilmişdir.



Şek. 1. Epitermal yataqların formalasmasında flyüidlerin və dəyişmə zonalarının qarşılıqlı əlaqəsini göstərən Gədəbəy yüksəksulfidli (a) və Qədir aşağısulfidli (b) yataqlarının ümimiləşdirilmiş sxemi

Beləliklə, Gədəbəy filiz rayonunda son illər aparılmış geoloji-kəşfiyyat və elmi-tədqiqat işlərinin nəticələri *Gədəbəy yatağının Cu-Au-Ag filizləşməsi olan yüksəksulfidli tipə (high sulfidation) aid olmasını* hesab etmək olar. *Epitermal sistemin* bir hissəsi olaraq, onun əsas faktoru kimi boşluqlarda olan kvars və argillit dəyişməsini götürmək olar. Gədəbəy filiz rayonuna daxil olan və Gədəbəy yatağının yaxınlığında yerləşən *Qədir yatağı isə Au-Ag-Zn-Pb filizləşməsi olan zəif sulfidləşmiş (low sulfidation)* yataq tipinə aid edilir və əsas faktorları adulyar-serisit dəyişməsi, silisiumlu aqlomerat və kvars-adulyar tip damarlardır [3].

Ümid zonasını da Qədir yatağı kimi aşağısulfidli epitermal sistemə aid etmək olar. Qədir yatağı üçün yuxarıda göstərilən dəliillər həm də Ümid yatağına aiddir (şəkil 2).

Aşağıda epitermal yataqlar haqqında qısaca məlumat verilir.


Epitermal yataqlar dedikdə çox zaman vulkanizm məhsulu ilə (amma həmişə yox) subareal kalsiumlu-qələvi vulkanizmlə əlaqədar olan səthə yaxın hidrotermal fəaliyyət başa düşülür. Bu səthə yaxın zona olub, nəcib metallar saxlayan epitermal filizçökmə ilə səciyyələnir. Bu mühitdə (adətən, 1km dərinlikdə) hidrotermal sistemdə mineral əmələgəlməyə, xüsusilə də nəcib metalların minerallarının əmələ gəlməsinə şərait yaradan əksər fiziki və kimyəvi dəyişmələr baş verir. Lakin epitermal mühit bütöv hidrotermal sistemin, ancaq az bir hissəsini təşkil edir və burada metalların gətirilməsi, daşınması və çökməsi baş verir. Bu sistem, xüsusilə epitermal qızıl yataqları üçün daha çox qəbul olunandır.

Cədvəl 1

Gədəbəy və Qədir epitermal yataqlarının filizləşməsi

Yatağın adı	Gədəbəy	Qədir
Epitermal sistemin tipi	Yüksəksulfidli (high sulfidation) (turş sulfatlar)	Aşağısulfidli (low sulfidation) (adulyar-serisit)
Filiz metalları	pirit, sfalerit, galenit, xalkopirit, enargit, malaxite-azurit, tennantit-tetrahedrit, covellit, elektrum, telluridlər-selenidlər, sərbəst qızıl	pirit, sfalerit, galenit, xalkopirit, tennantit-tetrahedrit, elektrum, telluridlər-selenidlər, sərbəst qızıl
Yatağın strukturu	Kvarsın massiv kütləsi, bəzən lokal damarlar	Kvars və xalsedonun zolaqlı, xəçşəkilli damarları boşluqlarda kvars druzaları, damar şəkilli brekçiya
Hidrotermal dəyişmə	turş; alunit, kaolinit, piropfillit, diaspor, illit	Neytral mühitə yaxın, illit (serisit), interstal gil metalları
Geokimyəvi assosiasiya	Məlumat yoxdur	$\text{Au-Ag-Pb-Sn-Sb} \pm (\text{Zn}) \pm (\text{Te}) \pm (\text{As}) \pm (\text{Ba}) \pm (\text{Hg})$

Ümid aşağısulfidli minerallaşma sahəsinin epitermal modeli



Şək. 2. Ümid aşağısulfidli minerallaşma sahəsinin epitermal modeli (Macaristanın Tokaj Dağları epitermal sisteminin timsalında). (Azərbaycan İnterneyneşl Mayninq Kompani Şirkətinin materiallarına əsasən tərtib olunmuşdur).

Nəcib və nəcib olmayan metalların epitermal yataqları üçün bir çox təsnifatlar vardır [4-6]. Cədvəl 2-də nəcib metalların epitermal sisteminin struktur, kimyəvi, genetik nəzarətedici faktorlar göstərilmişdir.

Epitermal yataqları səciyyəvi nişanələrinə görə (dərinlik, nüfuzetmə təbiəti və s.) bəzən damar, əvəzətmə, səpinti, ştokverk, brekçiya tipli adlandırırlar. Bu nişanələr çox zaman biri digərində yerləşir və faktiki olaraq eyni bir hidrotermal sistemin epitermal şəraitdə müxtəlif hissələrinə tətbiq oluna bilər. Beləliklə, eyni bir sistemdə tək mühitin fərqli şəraiti deyil, həm də müxtəlif səviyyələri müşahidə edilir. Filiz və metamorfizmin paylanması ətraf sűxurların və onların tərkibinin ilkin və törəmə keçiriciliyinin funksiyası kimi müəyyən olunur.

Çox zaman bu tip yataqları Ag/Au nisbətinə görə bölgülər. Belə ki, bu nisbət < 10 olarsa onu Au-Ag, > 10 olarsa isə Ag-Au yatağı adlandırırlar.

Yataqların bölünməsinin ikinci meyarı ətraf sűxurlara - orta-turş sűxurlar və ya qırıntılı və karbonat çöküntülərinə görə təyin edilir. Qeyd edilir ki, filizlər ətraf sűxurların ilkin və törəmə keçiriciliyindən asılı olaraq, damarlarda, ştokverklərdə və ya səpinti halında yerləşə bilər. Qeyd etmək lazımdır ki, ətraf sűxurlar epitermal yataqların ayrılmásında əhəmiyyətli element rolunu oynamır.

Vulkanogen yataqları çox zaman aşağısulfidli (*low sulfidation*) və yüksəksulfidli (*high sulfidation*) (uyğun olaraq adulyar-serisit və turş-sulfat) tiplərə bölgülər [6-8] və filizəmələğətirən hidrotermallarda kükürdüñ nisbətən oksidləşmə vəziyyətindəki miqdarının az və ya çox olması ilə təyin edilir. Bu təriflərdə hidrotermallarda kükürdüñ ümumi miqdarı tələb olunan şərt deyildir. R.H.Sillitoye görə yüksək sulfidli sistemlərdə sulfid və sulfatların yüksək

miqdarı müşahidə edilir və bu zaman “massiv sulfidlər” termini işlədir. Əksinə, filiz zonasında aşağıdakılardan sulfidlər məhdud miqdarda yayılmışdır [9].

Bələliklə, aşağısulfidli sistemlər oksidləşmə dərəcəsi -2-yə qədər olan kükürdə malikdir (yəni H_2S şəklində), yüksəksulfidli sistemdə isə kükürd yüksək epitermal vəziyyətdə iştirak edir (+4-ə qədər, yəni kükürd SO_2 şəklində iştirak edir).

Açıq epitermal yataqların əksər hissəsi, həmçinin əksər hidrotermal sistemlər aşağı sulfidli tipə aid edilir. Onlar üçün H_2S hidrotermal sistemin epitermal hissəsinin üstünlük təşkil edən kükürd saxlayan birləşməsidir. Mineral-əmələgəlmə $170-270^0\text{ C}$ -də, $20-1000\text{ m}$ dərinlikdə baş verir. Xlorid hidrotermallarından əmələ gələn kompleks hidrotermal minerallara çox zaman kvars, adulyar, K-mika, xlorit, kalsit, epidot, pirit, albit, seolitlər və nəcib metallarla yanaşı qeyri-nəcib metalların sulfidləri aid edilir.

Cədvəl 2

Epitermal yataqların əsas faktorları [10]

Dərinlik	Səthdən 1000 m -ə qədər
Formalaşma temperaturu	$50-300^0\text{ C}$ (əsasən $170-250^0\text{ C}$)
Hidrotermalların əmələ gəlməsi	Meteor və maqmatizmin bəzi komponentləri
Yataqların forması	İncə və qalın damarlar, ştokverklər, səpinti filizlər, əvəzətmə filizləri
Filizlərin teksturu	Açıq sahələri doldurma, kollomorf zolaqlı, daraqvari struktura
Filiz elementləri	$Au, Ag, (As, Sb), Hg, [Tl, Ta, Ba, U], (Pb, Zn, Cu)^*$
Metamorfizm	Silisləşmə, səthi argilləşmə, montmorillonit/illit, adulyar, propilitləşmə
Ümumi nişanələri	İncədənəli xalsedonlu kvars, kalsit üzrə kvarsın psevdomorfozasi, çatlılıq (brekçiyalaşma)

*Kvadrat mötərizadə nadir hallarda sənaye əhəmiyyəti daşıyan elementlər, dairəvi mötərizələrdə - sənaye əhəmiyyəti daşıyan, lakin nəcib metallara nisbətən az əhəmiyyətli olan elementlər göstərilmişdir.

Yüksək sulfidli yataqlarda (high sulfidation) qızıl minerallaşması adətən enargitlə, bəzən pirit, tennantit-tetraedrit, kovellit və ya alunitlə müşayiət olunur. Filiz zonaları çox zaman dəqiq struktur elementlərlə lokallaşmışdır və hidrotermal brekçiyalarla əlaqədar olaraq, dar oreolda (birinci on metrdən az) yayılmışdır. Onlar tədricən yuyulmuş qalıq silisiumdan (əgər o iştirak edirsə) kvars-alunit, kvars-kaolinit, gillərlə (laylı illit-montmorillonit) və nəhayət miqyasına görə məhdud olan propilitləşmə zonası ilə əvəz olunur [11, 12]. Bəzi hallarda filizlərin əhəmiyyətli hissəsi ətraf səxurlarda kaolinit, dikkit, pirofillit, diaspor, K-mika, sərbəst kükürd, barit və anhidritdən ibarətdir.

Epitermal qızıl yataqlarının əsas xüsuiyyətlərindən biri də onların vulkan-plutonik qövslərdə (ada qövsləri, həmçinin kontinental qövslər) rast gəlməsidir [13, 14].

Bələliklə, Gədəbəy filiz rayonunda yüksək sulfidli və aşağı sulfidli hidrotermal sistemləri qəbul etmək olar. Gədəbəy filiz rayonunun Au-Cu-Ag yataqları da Lök-Qarabağ vulkanik ada qövsündə yerləşmişdir. Bu yataqlar əsasən kalsiumlu-qələvili seriyaya aid olan vulkanik süxurlarda yerləşmiş və çox da böyük olmayan - təqribən 1,5 km dərinlikdə formalaşmışdır.

ƏDƏBİYYAT

- 1.Babazadə V.M., Gədəbəy filiz rayonunda yeni perspektivli Qədir filizləşmə sahəsi / V.M.Babazadə, A.Ə.Vəliyev, Ş.F.Abdullayeva [və b.] // Bakı Universitetinin xəbərləri, təbiət elmləri seriyası, Bakı, 2015, №2, s.92-97.
- 2.Baba-zadeh V.M. New perspective Gadir mineralization field in Gedabey ore region / V.M.Baba-zadeh, A.A.Veliyev, Sh.F., Abdullayeva [et al.] // Reports of National Academy of Sciences of Azerbaijan, 2015. no.2, p.74-79.
- 3.Mursalov S. New promising mineralized zones and deposits of the northwestern flank of the Gedebeyp rayon / V.Baba-zadeh, N.Imamaverdiyev, A. Veliyev // Горный журнал Казахстана. Алматы, 2020. № 6 (182), c. 14-21.
- 4.Berger B.R., Eimon, P. Conceptual models of epithermal precious metal deposits // in W.C. Shanks, III, ed., Cameron Volume on unconventional mineral deposits: Society of Mining Engineers, American Institute of Mining Engineering, 983, p.191-205.
- 5.Giles D.L., Nelson C.E. Principal features of epithermal lode gold deposits of the circum-Pacific rim // Transactions of the Third Circum-Pacific Energy and Minerals Resource Conference, Hawaii, - August, 22-28, 1982, A.A.P.G., 1984, p.273-278.
- 6.Heald P., Foley N.K. and Hayba, D.O. Comparative anatomy of volcanic-hosted epithermal deposits: Acid-sulfate and adularia-sericite types // Econ. Geol., 1982, v.82, p.1-26.
- 7.Hayba, O.O. The geological, mineralogical and geochemical characteristics of volcanic-hosted epithermal deposits / O.O.Hayba, P.M.Bethke, P.Heald [et al.] // in B.R. Berger and P.M. Bethke, eds. Geology and geochemistry of epithermal systems: Society of Economic Geologists, Reviews in Econ. Geol., 1986, v.2, p.129-168.
- 8.Moritz R., Kouzmanov K., Petrunov R. Late Cretaceous Cu-Au epithermal deposits of the Panagyurishte district, Srednogorie zone, Bulgaria // Swiss Bulletin of Mineralogy and Petrology, 2004, v.84, p. 79-99.
- 9.Sillitoe R.H. Porphyry copper systems // Economic Geology, 2010, v.105, p. 3-41.
- 10.Berger B.R., Eimon P. Conceptual models of epithermal precious metal deposits // in W.C. Shanks, III, ed., Cameron Volume on unconventional mineral deposits: Society of Mining Engineers, American Institute of Mining Engineering, 1983, p.191-205.
- 11.Sillitoe R.H., Hedenquist J.W. Linkages between volcanotectonic settings, ore-fluid compositions, and epithermal precious metal deposits // Special Publication-Society of Economic Geologists, 2003, v.10, p.315-343.
- 12.Urashima Y., Saito M. and Sato E. The iwato gold ore deposits, Kagoshima Prefecture, Japan // Mining Geol. Spec. issue, 1981, 10, p.1-14.
- 13.Hou Z. Porphyry Cu (-Mo-Au) deposits related to melting of thickened mafic lower crust: Examples from the eastern Tethyan metallogenic domain / Z.Hou, H.Zhang, X.Pan [et al.] // Ore Geology Reviews, 2011, v.39, p. 21-45.
- 14.Kekelia S.A. Gold deposits and occurrences of the Greater Caucasus, Georgia Republic: Their genesis and prospecting criteria / S.A.Kekelia, M.A.Kekelia, S.I.Kuloshvili [et al.] // Ore Geology Reviews, 2008, v.34, p. 369-389.

УСЛОВИЯ ФОРМИРОВАНИЯ МЕСТОРОЖДЕНИЙ И ПРОЯВЛЕНИЙ КЕДАБЕКСКОГО РУДНОГО РАЙОНА

С.С.МУРСАЛОВ

РЕЗЮМЕ

В статье представлены условия формирования месторождений и проявлений Кедабекского рудного района. Исследования показали, что минерализация на месторождении Кедабек происходила по 4 парагенетическим последовательностям: 1) кварц-адуляр-пирит, образованный за счет изменения андезитовых туфов, образующей минерализацию в виде полумассивных сульфидных линз; 2) локализованная минерализация халькопирита и сфалерита в виде полумассивных линз и жил; 3) стадия образования халькопирита и сфалерита, позже минералы меди замещаются халькоцитом, ковеллитом и энаргитом; 4) образовавшийся в разное время галенит-теннантит. Результаты геолого-разведочных и научно-исследовательских работ, проведенных в последние годы в Кедабекском рудном районе, ее можно отнести к высокосульфидному типу (*high sulfidation*) (Cu-Au-Ag оруденение). В составе эпимеральной системы основным фактором является наличие кварца и измененного аргиллизита в полостях. Месторождение Гадир, которое является частью Кедабекского рудного района и расположено рядом с месторождением Кедабек, относится к типу низкосульфидному типу (*low sulfidation*) с Au-Ag-Zn-Pb минерализацией, и основными факторами являются адуляр-серicitовые изменения, агломерат кремния и жилы кварцево-адулярного типа.

Ключевые слова: Кедабекский рудный район, обобщенная генетическая модель, минерализация, высокосульфидный тип, измененный аргиллизит в полостях.

FORMATION CONDITIONS OF DEPOSITS AND MANIFESTATIONS OF THE KEDABEK ORE REGION

S.S.MURSALOV

SUMMARY

The article presents the conditions of formation of deposits of the Gadabay ore region. Studies have shown that mineralization at the Kedabek deposit took place in 4 paragenetic sequences: 1) quartz-adularia-pyrite formed due to alteration of andesite tuffs, forming a mineralization in the form of semi-massive sulfide lenses; 2) localized mineralization of chalcopyrite and sphalerite in the form of semi-massive lenses and veins; 3) the stage of formation of chalcopyrite and sphalerite, later copper minerals are replaced by chalcocite, covellite and enargite; 4) galena-tennantite formed at different times. The results of geological exploration and research work carried out in recent years in the Gadabay ore region, it can be attributed to the high sulfidation type (Cu-Au-Ag mineralization). In the composition of the epitermal system, the main factor is the presence of quartz and in the cavities. The Gadir deposit, which is part of the Gadabay ore region and is located next to the Gadabay deposit, is of the low sulfidation type with Au-Ag-Zn-Pb mineralization, and the main factors are adularia-sericite alterations, silicon agglomerate and quartz veins. adular type.

Key words: Gadabay ore region, generalized genetic model, mineralization, high-sulphide type, altered mudstone in the cavities.